

**I**lk dəfə "Nəsimi" filminə baxanda səhərə kimi ağlamışdım.

Hətta səhərin açılıb, günəşin doğmasıni belə istəməmişdim. Elə bilirdim ki, Nəsiminin ölümündə günəş də günahkardır. Günlərlə filmin təsirindən çıxa bilməmişdim. Böyükklər məni inanlırmaga çalışsalar da daxili sarsıntı keçirirdim. Mənə elə gəlirdi ki, Nəsimi elə Rasim Balayevin özüdür. Axi, bir uşaq düşüncəsiylə na biləydim ki, bu, bir aktyor qüdrəti, sənətkar məharəti idi.

Azərbaycan kinosunda öz dəstxətti olan, yaratdığı obrazlar ilə qəhrəmanın daxili potensialını, qüdrətini tamaşaçıya çatdırıb bilən bir aktyordur Rasim Balayev. O, Azərbaycan xalqının tarixi qəhrəmanı Babək'in "Bu dünyada bircə gün azad yaşamaq, qırıq il boyunduruq altında sürünməkdən yaxşıdır" ifadəsi ilə azadlıq yanğısının nə olduğunu tamaşa-

gənc nəslə vətənpərvərlik ruhu aşılmasına idi.

Rasim Balayev "Dədə Qorqud"un Bamsı Beyreyini də ele o dərəcədə gözel, maraqlı yaratmışdır. Aktyor roluunu o qədər canlı oynayırdı ki, tamaşaçı Beyreyin kəsdiyi barmağının qanı ilə atasının ağlamaqdan tutulan gözlerini açdığını inanır-dı. Bəli, biz ta-

yaratmaq mə-harəti onun daxili is-tedadıdır. Onun istə-qəhrəmanlıq, istərsə də ko-mik-dramatik rolları eyni dərə-cədə qüvvətlidir. Əslində, bu, bir aktyorun improvisasiyası, bir obrazdan digərinə keçmək məharətidir. Sonralar biz tamaşaçı kimi Rasim Ba-



çıya bir aktyor kimi deyil, elə qəhrəman kimi çatdırırırdı. Əlbəttə ki, Sovet hökumətinin həkimiyəti dövrlərində Azərbaycanın tarixi qəhrəmanı kimi azadlıqdan danışın, onu təbliğ etmək rejissor qədər

maşaçı kimi bu böyük sənətkarın obrazları ilə ağladıq, güldük, yaşadıq. Bəzən özümüzü ona bənzətməyə de çalısdıq.

Rasim Balayevin yaratdığı hər obraz ayrıca bir şedevrdir. Sonralar onu Köhnə dəyirmando ölen Cəbi kimi sevdik. Hər dəfə də "Mən sizə, o adamın adını deyəcəm, mütləq deyəcəm" deyən Cəbinin "kaş müstəntiq Gündüz Kərimbəyliye o adamın kimliyini deyəydi" təessüfunu yaşadıq. Rasim Balayev rejissorlar üçün maraqlı tipaj idi. Onun daxili qüvvəsi, həvəsi zahiri görkəmi ilə vəhdət təşkil edirdi. Bu isə onun rollarına daha da rəngarənglik, gözellilik getirirdi. Onu da qeyd edək ki, Rasim Balayev yaradıcılığında tekçə dramatik, qəhrəman obrazlarını deyil, həm də mənfi obrazları da çox məharətlə yaratmışdır. "Həm ziyyəret, həm ticarət" filminde çəkildiyi Davud rolunu elə dramatik obrazları qədər güclü, təbii oynamışdır. Demək ki, aktyorun müxtəlif səpkili obrazlar

layevi "Yaramaz", "Otel otağı" kimi bir çox filmlərdə də gördük. Son illərdə isə daha bir tarixi obraz yaratdı. Böyük Hüseyin Cavidin həyatından bəhs edən "Cavid ömrü" filmində Cavid obrazını yaratdı.

Avqust ayının 8-i Azərbaycan Milli Kinosunun Nəsimi, Babək, Bamsı Beyrek kimi qəhrəmanlarını yaranan Rasim Balayevin doğum günüdür. O, sənət yaradıcılığının bütün zirvelərini fəth edib. Ən böyük qəhrəmanı, ən kiçik mənfi obrazı da özünəməxsus ustalıqla yaradıb. Keçdiyi yaradıcılıq yolunda Rasim Balayev Azərbaycan Kİñematoqrafçılar İttifaqının sədri, Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni kimi yüksək titulların sahibidir. Bu günlərdə sənətkar 75 illik yubileyi münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilib. "Bu təltifi gözləmirdim" deyən aktyor "İstiqlal" ordenini şəxsən Prezident İlham Əliyev özü təqdim etdi. Dövlət başçısı aktyoru təbrik edərək bildirdi: "Sizi ilk növbədə yubileyiniz münasibətlə təbrik edirəm. Sizə can-sağlığı, yeni uğurlar arzulayıram. Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsınız. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmde çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam". Rasim Balayev isə dövlət başçısına ürək sözlərini belə bildirdi: "Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm. Siz öz adınızı tarixə Ali Komandan kimi, elə əsl Babək kimi yazdırınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq".

Ramidə YAQUBQIZI,  
"Respublika".

aktyorun da cəsarəti, hünəri idi. Bu, həm də aktyorun azərbaycanlıq ideologiyasından çıxış edərək Vətən, torpaq, millet sevgisini təbliğ etməklə